

SALAM CAVADLI - 70

*"Zəngiliğinin səsi" qəzeti*nin baş redaktoru,
şair-dramaturq Salam Cavadlının anadan
olmasının 70. yaradıcılığının 50 il tamam olur

SEVMƏZ

Alaçığımı qurub göz oxşayan guşədə,
Həyatımda ilk dəfə gecələdim meşədə,
"Ayi var!" nidasından olmadım əndişədə,
Əzəldən bilirəm ki, dağlar qorxağı sevməz.

Gah canavar, gah çapqal sübhə qədər uladı,
Qurbağa "Orkestri" coşub meydan suladı,
Dostum deyindi, sonra "xor" vurub yuxuladı,
Bildim döşeyi sevən evdən qırağı sevməz.

Yuxumun basqısını heç almadım veca də,
İllahım cuşa gəldi aylı, sərin gecədə,
Duyumu olan gərək hər məqamı seçə də!
Təbi mürgü vuranlar əsla bu çağrı sevməz.

Yalnız səhərə yaxın yuxu gəldi gözümə,
Alaçığın küçündə yer elədim özümə,
Dostlarım heyran qaldı məndə olan dözümə,
Onlar sanırımsı Salam belə sınağı sevməz.

TANRIM, SƏNƏ MİNNƏTDARAM

Gülər üzlə qarışma çıxan,
doğmalar kimi gözümün içinə baxan,
dostcasına əlimi sixan
yaxşı insanlara görə,
Tanrımlı, sənə minnətdaram!
Sayəndə onlar
səsimə səs verdilər,
yaşamağa həvəs verdilər,
şərimə ilham, nəfəs verdilər.
Həm də bəzəkli sözlərlə
könlümün qapısını döyən,
süfrəmin börekötünü yeyən,
sonra arxamca
xoş olmayan sözlər deyən
nadanlara görə,
Tanrımlı, sənə minnətdaram!



Salam Allahverdi oğlu Cavadov 1950-ci il iyulun 3-də Zəngilan rayonunda anadan olub. Orta təhsilini başa vurduqdan sonra Akademik Yusif Məmmədəliyev adına Naxçıvan Dövlət Universitetinin tarix fakültəsini və Jurnalist Sənətkarlığı İnstitutu bitirib. 1970-ci ildən doğma rayon qəzetinda müxbir, səbə müdiri, mosul kətib, redaktor vəzifələrində çalışıb. Hazırda "Zəngilanın səsi" qəzetiňin baş redaktorudur. İlk məcburi köçkünlük illərindən başlayaraq rayon qəzetiňin nəşrinin bütün ağırlığını öz üzərinə götürmüştür. Azərbaycan Yaziçilər Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Həsən bay Zərdabi adına mükafat laureatıdır.

Bədii yaradıcılığa erkən yaşlarından başlayıb. Hələ məktəblidə ikən şeirləri "Kənd həyati" qəzetində işq üzü görüb. Sonradan "Salam CAVADLI" imzası respublikamızın digər mətbuat organlarında oxucuların diqqətini cəlb edib. Xalq şairi Fikrət Qocanın təşəbbüs ilə mərkəzi televiziyyada yaradıcılığının ilk təqdimati olub. Müxtalif qəzet və jurnalarda davamlı olaraq şeirləri, hekayələri, publisistik yazıları, eləcə də yaradıcılığında dair rəylər dərc edilib.

"Qayanın tənha daşı", "Ağ yağış" şeirlər, "Son gümanım - Zəngilanım", "Müqəddəs ruhları sizlədən 20 il", "Pyeslər" kitablarının müəllifi, "Qardaşlar" kitabının həmmüəllifidir. Qədim, milli bayramunuza həsr etdiyi "Gəl, Novruzum!" pyesi 100 dəfədən artıq Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında tamaşaşa qoyulub.

Çünki onları dar günümüzdə deyil,
xoş günümüzdə tanıtın.
Həmisi məni onlardan uca tutdun,
yanlışlarımı aſv etdin, unutdun.
Bu gün də mənimləsən,
hökmlü sedan:
“Yolunla get, - deyir, -
nəfşini kəm, əlini bol et” - deyir.
Var ol, Tanrıım, var ol,
heç zaman sədd görməsin,
könülümə açdıqın yol!

ŞEİR YAZMAQ ASAN DEYİL

Şeir yazmaq asan deyil,
Görək sözə can verəsen.
İlahıma könül açıb,
Duyğu, həyəcan verəsen.

Nə var qafiyə düzməyə,
Dayaz sularda üzməyə?
İmzana ağız bützməyə
Lazımdı imkan verəsen?!

Düşməsen haqqın izinə,
Kim dəyər verər sözünə?
Hər misran üçün özüne
Görək imtahan verəsen.

Deyimində axın ola,
Ruhun xalqa yaxın ola.
Yalnız bir günahın ola,
Dərdə çox zaman verəsen.

ADIMI DÜZGÜN ÇAĞIR

Mənənə “qacqın” söyləmə,
Adımı düzgün çağır.
Arazi üzdüm, keçdim,
Adımı üzgün çağır.

Hələ sulardan qabaq
Dərdədə üzüb gəlmışəm.
Neçə soyuq məzərə
Şəhid düzüb gəlmışəm.

Qaçsaydım, yol var idi,
Mən o yolu seçmədim.
Qaçmaq eyib, ar idi,
Mən o yoldan keçmədim.

Torpaq, qələm əhliydim,
Əlimə silah aldım.
Xoş gündə köməkliydim,
Darda dayaqsız qaldım.

Dözbü durdu Zəngilan,
Günüm şivən, hüzrdü.
Məsləkində düz olan
Qan içində üzürdü.

Yüzdən beşi qaçırdı,
Onlar bırdan deyildi.
Dərdə bax: beşin adı
Doxsan beşə deyildi.

İndi yurdsuz bihalam,
Üzür bu illər məni.
Desin: “Vətənsiz balam”,
Ağlasın dillər məni.

Adımı düzgün çağır,
Haqqını etmə haram.
İstəsən yüz gün çağır,
“Qacqın” desən baxmaram,
Adımı düzgün çağır!

ZƏNGİLƏN

Hanı o xoşbəxt çağım?
Olmuşan sinə dağım.
Doğma, gözəl oylağım,
Xanimanım Zəngilan.

Saysızdır cənnət güşən,
Məst oldu yolu düşən,
Dörd çay axıb görüsən,
Gülüstənim Zəngilan.

Oyun qurmuşdu folək,
Meydanda qalmışdım tək,
Dözdün son gümanadək,
Son gümanım Zəngilan.

Röyada gördüm səni,
Artı saçımın donı,
Hey çağırırdın məni,
Tək qalanım Zəngilan.

İnanıram bir gün mən,
Öpəcəyəm əlindən,
Çiçəyindən, gülündən,
Mehribanım Zəngilan.

GEDİR

Bu illər yellər sayığı,
Hardan galib, hara gedir?
Günbəgün çoxalrı ağrı,
Saçimdakı qara gedir.

Zəmanə elo qarışdı,
Gəncliyim selə qarışdı,
Bir də gördüm qarlı qışdı,
Məni çəkib dara, gedir.

Yurdum yandı, binəm yandı,
Vətən dedim, sinəm yandı,
Dərd selləndi, “nənəm yandı!”,
Günüm ahu-zara gedir.

Keçmişlər güman kimidir,
Hər öten gün an kimidir,
Bu illər saman kimidir,
Qoşulub rüzgara gedir.

MƏNDƏN SONRA

Bir gün mənim də ömrümün
son ilməsi qırılaçaq.
Şəklim mərasim
evinə vurulacaq.

Yas yerində
xatiro danişan da olacaq,
İş üçün sövdələşən də,
gülən də.
Həmisi belə olur
kimsə oləndə.
Yalnız beş-on nəfər
ürəkdon yax saxlayacaq.
Bir də anamın müqqədəs ruhu
şəklimi bağırına basıb
zülüm-zülüm ağlayacaq!